

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm

Tədrisin təşkili və təlim

texnologiyaları üzrə prorektor v.i.e:


dos. Zaur Məmmədov
" " 2025-ci il

Fənn sillabusu:

İxtisas: 050701 – Aqronomluq

Fakültə: Aqrar və mühəndislik

Kafedra: "Aqrar elmləri"

I. Fənn haqqında məlumat:

Fənnin adı: Bitki kimyası (Azərbaycan Dövlət Aqrar Universitetinin 14 aprel 2016-cı il tarixli 209 №-li əmrə əsasən nəşr hüququ (qrif) verilmişdir).

Kodu: İPF-B03

Tədris ili: II (2024/2025).

Semestr: III

Tədris yükü: Cəmi -30 saat: Auditoriya saatı –10 (5 saat mühazirə, 5 saat laboratoriya).

Tədris forması: Qiyyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 3

Auditoriya N: 304

Saat: III gün 4-cü saat müh. üst həftə; V-gün 4-cü saat lab.

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Babayev Xalıqverdi Yusub oğlu.aqr.ü.f.d.,dos.

Məsləhət günləri və saat: V gün 14⁰⁰.

E-mail ünvanı: babayev.xaliqverdi@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

III. Tövsiyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas:

1. Abbasov V.M., Əliyeva R.Ə. və b. // Ekoloji kimyaya giriş. Bakı, "Maarif", 2002, c.128.
2. Əliyev C.Ə. // Tərəvəz bitkilərin mineral qidalanması və fizioloji məhsuldarlıq. Bakı, 1981, s.91
3. Ibadullayeva S.C., Hacıyev V.C., Əkpərov Z.İ. // Azərbaycan florasının ali bitkilərinin biomüxtəlifliyinə dair. AMEA Botanika İnstitutunun elmi əsərləri, XXV cild, Bakı, 2004,s.88-93.
4. Əyyubov Ə.C., Həsənov M.S., Uluxanlı N.D. Termik ehtiyatlar. Azərb.Respub.Coğraf.konf., 11 cild.Bakı,1999
5. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyası, Bakı 2010, 478 c.
6. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Biologiya kimyadan laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s.

Əlavə:

- 7.Tышкевич Г.Л. // Экология и агрономия. Кишинев, « Штиинца», 1991
- 8.Шилов И. А. // Экология, М., «Высшая школа», 2001, 504
- 9.Минеев В.Г. // Агрохимия. М. : 2006 , 330с.
- 10.Минеев В.Г. // Практикум по агрохимии. М. : 2010.
- 11.Минеев В.Г // Химизация земледелия и природная среда . – М. Агропромиздат, 1990.- 287с.
- 12.Jackson M/L | Soil chtmical analysis.-1958.
- 13.Schfffr F. Und Ulrich B . || Humus und Humuslwngund. Stuttgart, 1960
- 14.Thomas G .W. // Forms of aluminium in cation txchangers.Transast. of 7 th Inttrn/Congr.of Soil Scitnct. Vol.11.p./64.1960.

Köməkçi WEB – mənbələr

<https://ebooks.Azlibnet.az/book-JzZXU7kn.html>
adau.edu.az/faculty/agronomy/coil-science/arif-h-seynov
<https://az.wikipedia.org/wiki/>
azkurs.org/derslik-
<https://docplayer.biz.tr/66913837-Arif-huseynov-namiq-huseynov.html>

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün ön cədən başqa fənlərinin tədrisi vacib deyil.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Bitki kimyası – bitki orqanizmin kimyəvi tərkibini və onun həyat fəaliyyətini təşkil edən maddə və enerjinin kimyəvi çevrilməsini öyrənir. Bitki məhsulunun həcm və keyfiyyət göstəriciləri hər hansı bir bitkinin və sortun genetikasından asılı olaraq, onların potensial imkanları dairəsində olur. Potensial imkan dairəsində sabit və keyfiyyətli məhsul əldə etməkdə isə mineral elementlərlə qidalanma, su, işıq və karbon qazı rejimi mühüm əhəmiyyət kəsb edir. Əsas keyfiyyət göstəriciləri olan quru maddənin, şəkərlərin, vitaminlərin, üzvi turşuların miqdarı daim diqqət mərkəzində olmalıdır. Xüsusilə sənaye üçün istehsal olunan məhsulda bu göstəricilərin standartdan aşağı olmasına qətiyyən yol verilməməlidir.

VII. Davamiyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır.

- 10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.
- 7 bal – tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.
- 6 bal – tələbənin cavabı əsasən düzgündür.
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir.
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal – suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

- 91-100 bal – əla (A)
- 81-90 bal – çox yaxşı (B)
- 71-80 bal – yaxşı (C)
- 61-70 bal – kafi (D)
- 51-60 bal – qənaətbəxş (E)
- 51 - baldan aşağı – qeyri-kafi (F)

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülecek.

X. Təqvim mövzu planı: Mühazirə-5 saat, laboratoriyar-5 saat. Cəmi- 10 saat

Nö	Keçirilən <u>mühazirə</u> , <u>seminar</u> , mövzuların məzmunu	(Müh) Saat	Tarix
1	2	3	4
1	<p>Mövzu.1: Bitki kimyası fənninin məqsədi, vəzifələri və əhəmiyyəti. Bitkilərin kimyəvi tərkibi. Bitkilərin tərkibində olan mineral elementlər və onların əhəmiyyəti.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Bitki kimyası fənninin məqsədi, vəzifələri və əhəmiyyəti. 2. Bitki kimyası elminin inkişaf tarixi. 3. Bitki kimyası fənninin digər elm sahələri ilə əlaqəsi. 4. Kənd təsərrüfatı bitkilərinin kimyəvi tərkibi. 5. Bitki orqanizmində suyun əhəmiyyəti və su mübadiləsi. 6. Bitkilərdə quru maddənin tərkibi və əhəmiyyəti. 7. Azotun bitki orqanizmində əhəmiyyəti. 8. Fosforun bitki orqanizmində əhəmiyyəti. 9. Kaliumun bitki orqanizmində əhəmiyyəti. 10. Kalsiumun və maqneziumun bitki orqanizmində əhəmiyyəti. 11. Kükürdün bitki orqanizmində əhəmiyyəti. 12. Mikroelementlərin bitki orqanizmində əhəmiyyəti. <p>Mənbə: [Mühazirə materialları, 1,2,4,5,7,8]</p>	2	
2	<p>Mövzu 2: Fermentlərin kimyəvi təbiəti. Bitkilərin tərkibində olan vitaminlər. Bitkilərin tərkibində olan ən mühüm üzvi maddələr və onların əhəmiyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Fermentlər haqqında elmin inkişaf tarixi. 2. Fermentlərin kimyəvi təbiəti. 3. Fermentlərin təsnifikasi 4. Vitaminlərin təsnifikasi. 5. Yağlarda həll olan vitaminlər. 6. Suda həll olan vitaminlər. 7. Karbohidratların kimyası. 8. Yağların (lipidlərin) kimyası. 9. Zülalların kimyası. 10. Bitkilərdə ikinci mənşəli maddələr (aşı maddələr, alkaloidlər və s.). <p>Mənbə: [Mühazirə materialları, 1,2, 3, 8,9,12,14]</p>	2	
3	<p>Mövzu 3: Bitkilərdə üzvi maddələrin sintezi. Bitkilərin tənəffüsü.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Bitkilərin karbonla qidalanmaları (otosintez). 2. Xlorofillər, onların kimyəvi tərkibi və xüsusiyyətləri. 3. Karotinoидlər, onların kimyəvi tərkibi və xüsusiyyətləri. 4. Fikobilinlər, onların kimyəvi tərkibi və xüsusiyyətləri. 5. Fotosintezin işıq reaksiyası. 6. Fotosintezin qaralıq reaksiyası. 7. Bitkilərin fotosintez fəaliyyəti və mineral elementlər. 8. Xarici amillərin fotosintez prosesinə təsiri. 9. Tənəffüsün bitki orqanizmin həyat fəaliyyətində rolü. 10. Tənəffüs təliminin inkişaf tarixi. 11. Tənəffüs prosesində hidrogeni fəallaşdırıran fermentlərin (dehidrogenazalar) kimyəvi təbiəti və rolü. 	1	

	12.Tənəffüs prosesində oksigeni fəallaşdırın fermentlərin (terminal oksidazalar) kimyəvi təbiəti və rolu. 13.Bitkilərdə tənəffüs prosesinə təsir edən amillər. Mənbə: [Mühazirə materialları, 1, 2, 3, 5, 7, 9]		
	Cəmi:		5 saat
Laboratoriya məşğələsi			
s/s	Məşğələlərin mövzuları	saat	tarix
1.	İş:1. Laboratoriya işlərinin təşkili və texnikası. Laboratoriyyada işlədikdə təhlükəsizlik texnikası. Bitkilərdə "yaş" külün təyini. Refraktometrik metod ilə meyvə-giləmeyvəlilərin şirə çıxımında quru maddənin tərkibinin təyini	2	
2.	İş:2. Refraktometrik metod ilə tərəvəz və kökümeyvəlilərin şirə çıxımında quru maddənin tərkibinin təyini. Qinzburq, Şeqlova və Vilfius üsulu ilə bitki nümunələrdə azot, fosfor və kaliumun təyini. Bitkilərdə kaliumun miqdarının təyini (I.V.Tananayeva metodu). Bitkilərdə fosforun miqdarının təyini. Trilonometrik metod ilə bitkilərdə Ca və Mg təyini..	2	
3.	İş:3. Məhsulun keyfiyyətinin təyini. Bitkilərdə polyarimetrik metod ilə nişasta miqdarının təyini. Meyvədə nitratların təyini (Pleşkova və Şestakova üsulu). Bertran metod ilə şəkərin təyini. Polisaxaridlərin təyini. Zulalların və digər azotlu maddələrin təyini. Keldal metod ilə azotun təyini. Askorbin turşusunun (I.K.Murri üsulu) təyini. Kolorimetrik metod ilə zülalın təyini (Louriyə görə).	1	
	Cəmi:		5 saat

XI. Fənn üzrə tələblər:

- Tələbə bitki orqanizmində maddələrin kimyəvi tərkibini və xassələrini bilməli;
- Orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi prosesləri və maddələr mübadiləsini ən mütərəqqi üsullarla öyrənməli;
- Bitki kimyasının insan cəmiyyəti üçün bir elm kimi əhəmiyyətini öyrənməlidir.

XII.Fənn üzrə təlim nəticələri:

FTN1. Canlı orqanizmin kimyəvi tərkibini bilmək. Karbohidratların təsnifatını və kimyəvi xüsusiyyətlərini bilmək

FTN2. Lipidlərin təsnifatını və biokimyəvi xüsusiyyətləri bilmək

FTN3. Zulalların tərkibi və funksiyalarını mənimsemək. Zulalların ayrılması və təmizlənməsi üsullarını bilmək. Zulalların xassələrini, molekulunun formasını və nisbi molekul kütłəsini bilmək

XIII.Tələbənin fənn haqqında fikirləri:

XIV: Kollevkium sualları:

I Kollevkium sualları

1. Bitki kimyası fənninin məqsədi , vəzifələri və əhəmiyyəti
2. Bitki kimyası elminin inkişaf tarixi.
3. Bitki kimyası fənninin digər elm sahələri ilə əlaqəsi.
4. Kənd təsərrüfatı bitkilərinin kimyəvi tərkibi.
5. Bitki orqanizmində suyun əhəmiyyəti və su mübadiləsi.
6. Bitkilərdə quru maddənin tərkibi və əhəmiyyəti
7. Bitkilərin tərkibində olan mineral elementlər və onların əhəmiyyəti
8. Azotun bitki orqanizmində əhəmiyyəti
9. Fosforun bitki orqanizmində əhəmiyyəti
10. Kaliumun bitki orqanizmində əhəmiyyəti

XV. İmtahan sualları:

I blok

1. Bitki kimyası fənninin məqsədi , vəzifələri və əhəmiyyəti
2. Bitki kimyası elminin inkişaf tarixi.
3. Bitki kimyası fənninin digər elm sahələri ilə əlaqəsi.
4. Kənd təsərrüfatı bitkilərinin kimyəvi tərkibi.
5. Bitki orqanizmində suyun əhəmiyyəti və su mübadiləsi.
6. Bitkilərdə quru maddənin tərkibi və əhəmiyyəti
7. Bitkilərin tərkibində olan mineral elementlər və onların əhəmiyyəti
8. Azotun bitki orqanizmində əhəmiyyəti

II blok

9. Fosforun bitki orqanizmində əhəmiyyəti
10. Kaliumun bitki orqanizmində əhəmiyyəti
11. Kalsiumun və maqneziumu bitki orqanizmində əhəmiyyəti
12. Kükürdün bitki orqanizmində əhəmiyyəti
13. Mikroelementlərin bitki orqanizmində əhəmiyyəti
14. Bitkilərin tərkibində olan ən mühüm üzvi maddələr və onların əhəmiyyəti
15. Karbohidratların kimyası.
16. Yağların (lipidlərin) kimyası.

III blok

17. Zülalların kimyası
18. Bitkilərdə ikinci mənşəli maddələr (aşı maddələr, alkaloidlər və s.)
19. Fermentlərin kimyəvi təbiəti.
20. Fermentlər haqqında elmin inkişaf tarixi.
21. Fermentlərin təsnifikasi.
22. Bitkilərin tərkibində olan vitaminlər.
23. Vitaminlərin təsnifikasi.
24. Yağlarda həll olan vitaminlər.

IV blok

25. Suda həll olan vitaminlər.
26. Bitkilərdə üzvi maddələrin sintezi.
27. Bitkilərin karbonla qidalanmaları (otosintez).
28. Xlorofillər, onların kimyəvi tərkibi və xüsusiyyətləri
29. Karotinoidlər, onların kimyəvi tərkibi və xüsusiyyətləri.
30. Fikobilinlər, onların kimyəvi tərkibi və xüsusiyyətləri.
31. Fotosintezin işiq reaksiyası.
32. Fotosintezin qaranlıq reaksiyası

V blok

33. Bitkilərin fotosintez fəaliyyəti və mineral elementlər
34. Xarici amillərin fotosintez prosesinə təsiri.
35. Bitkilərin tənəffüsü.
36. Tənəffüsün bitki orqanizmin həyat fəaliyyətində rolü.
37. Tənəffüs təliminin inkişaf tarixi.
38. Tənəffüs prosesində hidrogeni fəallaşdırıran fermentlərin (dehidrogenazalar) kimyəvi təbiəti və rolü.
39. Tənəffüs prosesində oksigeni fəallaşdırıran fermentlərin (terminal oksidazalar) kimyəvi təbiəti və rolü.
40. Bitkilərdə tənəffüs prosesinə təsir edən amillər.

"Bitki kimyası" fənninin sillabusu **050701-Agronomluq ixtisası** üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus "Aqrar elmləri" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (27 dekabr 2024-cü il protokol 04)

Fənn müəllimi:

dos.X.Y.Babayev

Kafedra müdürü:

dos. İ.C.Kərimov

